

**Fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqlarının bəyan edilməsinin hüquqi əsasları**

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın 2.1.2-ci yarım bəndinə əsasən bu Qaydaların 2.1.1-ci yarım bəndində göstərilən mallar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri **800 ABŞ dollarının** və 2.1.4-cü bəndinə əsasən beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri **300 ABŞ dollarının** ekvivalenti məbləğindən artıq olmayan mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.

Qaydaların 1 nömrəli əlavəsinin 9-cu bəndinə əsasən səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları gömrük sərhədindən keçirilərkən gömrük dəyərindən asılı olmayaraq onlar barədə məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"na 10 nömrəli əlavəsi olan – "Fiziki şəxslər tərəfindən gömrük orqanına təqdim edilən sadələşdirilmiş bəyannamə"nin 2.12-ci qrafasında ("ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə vasitələri") qeyd olunmaqla mütləq qaydada yazılı formada bəyan edilməlidir.

Qaydaların 3.7-ci bəndinə əsasən fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən əl yükündə və (və ya) müşayiət edilən baqajda keçirdikdə və həmin malın gömrük dəyəri bu Qaydaların 2.1.2-ci yarım bəndi ilə müəyyən edilmiş həddən (ümumi gömrük dəyəri **800 ABŞ dollarının** ekvivalenti məbləğindən) artıq olduqda, alan və ya göndərən şəxs və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən sadələşdirilmiş bəyannamə həmin mal gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya mal gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron) formada malların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verilir.

Qaydaların 3.11-ci bəndinə əsasən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, fiziki şəxsin adına daşıyıcı şirkət vasitəsilə göndərilən malların və ya Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunmayan beynəlxalq poçt göndərişlərinin gömrük dəyəri bu Qaydaların 2.1.4-cü yarım bəndi ilə müəyyən edilmiş həddən (ümumi gömrük dəyəri **300 ABŞ dollarının** ekvivalenti məbləğindən) artıq olduqda, malların gömrük rəsmiləşdirilməsi alan və ya göndərən şəxs və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim edilməklə həyata keçirilir.

Azərbaycan Respublikası İnzibati **Xətalər Məcəlləsinin 482.1-ci maddəsinə əsasən** Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların bəyan edilməməsinə görə, bu az miqdarda olduqda (əlli min manatadək) **inzibati xətanın bilavasitə obyektı olan mallar müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altnmış faizindək məbləğdə cərimə edilir.**

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən və dəyəri 50000 manatdan yuxarı malların bəyan edilməməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur.

**1 nömrəli ƏLAVƏ**

**Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların**

**S İ Y A H İ S I**

9. Səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları.